

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

8 noyabr 2017-ci il № 84 (2201)

Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüza əminlik və düşmənin istənilən hədəfini məhv edə bilərik...

Noyabrın 9-u öz Vətəni, millətini, dövlətini sevən hər bir soydaşımız üçün əziz və müqəddəs bayramlardan biridir. Həmin gün Dövlət bayrağımız prospekt və küçələrimizi bəzəyir. Paytaxtımızın ən görkəmli yerində və dünyanın ən yüksək bayraq dirəyində üçrəngli bayrağımız daha əzəmətlə dalğalanır, hər birimizin köksünü qabardır. Bu gün təkcə Azərbaycanda deyil, dünyanın hər yerində qəlbi Vətəni ilə döyünən soydaşlarımız müstəqil Azərbaycanın Dövlət Bayrağı Gününü böyük ehtiramla qeyd edirlər. Bu gün harada azərbaycanlı varsa, orada Azərbaycan var. Azərbaycan olan yerdə isə üçrəngli bayrağımız var!

Azərbaycan Respublikasının gerbi və himni kimi, bayrağı da Vətənimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərdən biridir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.

Üçrəngli bayrağımıza ölkəmizdə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməsi də dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət bayrağı kimi qəbul olunmuşdu. Yalnız bundan sonra 1991-ci il fevralın 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verməyə məcbur olmuşdu. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiyaya aktı ilə dövlət müstəqilliyini bərpa edən ölkəmizdə tarixi ənənələrə hörmət və sədaqətin ifadəsi olaraq



**GÜCLÜ ORDU -
GÜCLÜ DÖVLƏT**

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı qəbul edilib.

Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Prezi-

denti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Günü-

nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bundan sonra hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer paytaxtın müxtəlif nöqtələrindən dövlət bayrağının görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. İnşa olunmuş dayaqın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Paytaxtımızın müxtəlif yerlərindən nəhəng və möhtəşəm bayrağımızın yüksəkdə dalğalandığını görmək köksümüzü qabardır, qəlbimizi qürur hissələ doldürür.

Bu gün Azərbaycan dövləti kimi onun rəmzlərinin keşiyində hər bir vətənsəver azərbaycanlının sevdiyi qüdrətli Silahlı Qüvvələrimiz dayanıb. Ölkəmizin sərhədləri boyunca, o cümlədən müharibə vəziyyətində olduğumuz Ermənistanın silahlı bölmələrlə üzbuüz mövqelərdə Azərbaycan əsgəri keşikdə dayanır, döyüş növbəsi aparır. Azərbaycan əsgəri həm dövlətimizi, həm də onun bayrağını müdafiə və mühafizə edir. Hətta cəbhə bölgələrində belə Azərbaycanın dövlət rəmzi üçün ən yüksək sahələrdə yer ayrılıb və dalğalanan bayrağımızı düşmən ordusunun əsgərləri belə müşahidə etmək imkanındadır.

Üçrəngli bayrağımız 2016-cı ilin aprel döyüşlərində cəsur ordumuzun şücaəti ilə işğaldan azad edilən 2 min hektardan artıq ərazidə də dalğalanır. Əminlik ki, Azərbaycan əsgərinin gücü ilə düşmən işğal edilmiş torpaqlarımızı birdəfəlik tərk edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağda - Xankəndidə, Şuşada... bayraq meydanları yaradılacaq, Azərbaycanın üçrəngli bayrağı həmin ərazilərdə daha əzəmətlə dalğalanacaq.

"Azərbaycan Ordusu"

Ön xətdən reportaj

“Vətənimizi azad, bütöv görəcəyik!”

Hər fəslin öz gözəlliyi olduğu kimi, payızın da gözəllikləri adamın könlünü oxşayır. Payız bərbəkət rəmzidir. İnsanlar bu fəsilə də bağ-bağatdan çəkilmir, aylarla əkib-becərdiklərini sahələrdən yığanda nə qədər sevinirlər. Bu dəfə yolumuz Azərbaycanın mühüm təşərrüfat rayonlarından birinədir. Otən ilin aprel döyüşlərində qazandığımız tarixi qələbədən sonra bu cəbhə bölgəsinin də adamlarında qurub yaratmağa həvəs daha da artıb. Dövlətimizin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olaraq hərbi qüdrətini artıran Silahlı Qüvvələrimizlə burada da hər kəs öyünür, fəxr edir. Əkinçi də, sürücü də, müəllim də ordumuzun gücünə yaxşı bələddir və inanır ki, Azərbaycan Ordusu otən ilin aprelindəki kimi hər an düşməne layiqli cavab verməyə qadirdir.

"N" hərbi hissəsi şərəfli döyüş yolu keçib. Qarabağ savaşının ilk dövründə yaranmış hərbi hissənin kollektivi arasında yüzlərlə zabit və əsgərimiz Vətən naminə döyüşlərdə fədakarlıq göstərərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazdırıb. Doğru deyiblər ki, Vətən mərd, qəhrəman oğulların hesabına qorunur və yaşayır. Böyük türk şairlərindən biri əvbəs deməyib ki, torpaq qanla suvarılanda vətənleşir. Bu gün də Silahlı Qüvvələrimizin tərkibində qəhrəmanlığın sirlərini yiyələnən gənclərimiz Vətənimizi qorumağa qadir olan döyüşçülər kimi formalaşır.

Qərargahda gelişiminin məqsədini bildirdəndən sonra çox ləngimirik, hərbi maşına əyləşib dağlara - düşmənlə təmas xəttindəki mövqelərimizə yola düşürük. Taborada bizimlə görüşən cavabdeh zabitlər əsgərlərin görüşünə gəldiyimizə görə minnətdarlıqlarını bildirirlər. Əslində, Vətənimizin keşiyini çəkən müqəddəs oğulları ziyarət etmək cəmiyyətdə tutduğu vəzifəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin bir vətəndaşlıq amalıdır. Millət vekillərinin, söz-



oxumuşdum: ordu xalqın bağrından qopan gücdü. Doğrudan da, əsgərlərimizin mənəvi hazırlığında, ruh yüksəkliyində belə görüşlər əhəmiyyətlidir", - zabit deyir. Onun müşayiəti ilə qarşıdakı mövqelərə yaxınlaşıyıq. Hər tərəf meşəlikdir, yolları xəzan bürüyüb, çünki soyuqlar başlayanda ağaclar da libasını dəyişir. Həmişə belə mənzərəylə rastlaşanda adama elə gəlir ki, ağac da canlıdır, insan kimi fəsilədən-fəslə libasını dəyişir.

"Qürbət adama Vətən sevincini yaşada bilməz"

Ön xətdə rastlaşdığımız hərbiçilərdən bir qədər yaşlısını oxucularımıza da yaxından tanıtmmaq istədim. Təcrübəli gizir Elvin Səfərova deyirəm, Qusar rayonundandır, Azərbaycan Ordusunda əsgəri xidməti sülhməramlı qüvvələrin tərkibində keçib. Əfqanı-

da terrora dəstək verənlər xalqımıza qarşı zaman-zaman vəhşiliklər, qırğınlar törədiblər. Cənabın milliyəti olmur, dinc insanlara hücum etmək aqlasığmaz əməldir. Dəfələrlə terrorun ehtiyatlanan qocanı da, qadını da, uşağı da görəndə hər birinin simasından yalvarış, imdad hiss etmişəm. Onlar sülhməramlılara öz xilaskarları kimi baxırdılar. Nə qədər ki, dünyada terror təhlükəsi var, belə baxışlar kəsilməyəcək".

- Elvin, sülhməramlı kimi xidmət və doğma Vətənin qulluğunda dayanmaq. Hansından daha qürurlanırsan?

- Əlbəttə, Vətənə xidmətdən. Qürbət heç vaxt adama Vətən sevincini yaşada bilməz. Qürbətdə xan, şah olunca, Vətəndə sadə bir ömür sürmək yaxşıdır. Adama doğulduğu yer qədər heç nə əziz deyil. Sülhməramlı qüvvələrdə xidmət müddətim başa çatıb Vətənə qayıdanda elə zənn etdim ki, dünyaya yenidən gəlmişəm. Bu gün Vətənimdə xidmət edirəm və sonsuz qürur yaşayıram. On xətdə xidmət isə daha qürurvericidir, çünki Vətəni, xalqını, millətini qoruyursan. Məzuniyyətə çıxıb evimizə gedirdim, bir ağbırək ana avtobusda harada xidmət etdiyimlə maraqlandı. Dedim ki, düşmənlə üz-üzə mövqelərdə dayanıram. Sifətə həvəslə baxdı, "ay oğul, bizi qoruyursan, afərin!" dedi. Bu cəhətdən Vətənə xidmət ən şərəfli vəzifədir. Burada gənc əsgərlərə həmişə öz xidmətimlə bağlı xatirələrimi danışırım və onlara da izah edirəm ki, doğma yurdu qorumaq müqəddəs borcudur.

"Döyüş növbətçisi olduğum ilk gün yaddaşıma həkk olunub"

Səngərdə düzölmüş əsgərləri bir-bir salamlayıram, qayğılarıyla, arzularıyla maraqlanıram. Vətənimizi qoruyan mərd oğulların əhatəsində dayandığıma görə özüm də bir sevinc içindəyəm. Ön xətdə xidmət edən hər bir kəsi qəhrəman sayıram, çünki məhz belə oğulların çiyinlərində Vətən yaşayır. Doğrudan da, səngər həyatı gənclərin sınaq meydanıdır, burada yüksək mə-

nevi dəyərlərə malik olan gənclər xidmət edir. Sinəsində Vətən yuku gəzdiren oğullar var olsun, deyirəm. Yaxından tanıdığım komandir deyirdi ki, həyatda sağ qaldığına görə bir əsgərinə ömrü boyu borcludur, çünki Qarabağ müharibəsində yaranan zaman həmin əsgər onu çiyinə alıb böyük əziyyətlə arxaya çatdırıb. Doğrudan da, belə əsgəri olan millət xoşbəxttir.

Ağstafa rayonundan olan əsgər Vaqif Həsənovun hərbi xidmətinə başa vurmalarına sayılı günlər qalıb. O da silahdaşları kimi ön xətdə xidmət etdiyinə görə fəxrət duyur. Deyir ki, Vətənimizə bir övlad borcunu belə mövqelərdə ödəmək nə yaxşı ona da nəsib olub.

- Yaşadığım bölgə işğalçı Ermənistanla sərhəd olduğuna görə bizim yerlərdə də müharibə gedib, - əsgər deyir. - Valideynlərimdən, böyüklərimizdən müharibə haqqında çox eşitmişəm. Mənimlə yaşadılan zamanlarda döyüşə könüllü gedib, amma hazırlıqlı ordu olmadıqı üçün o vaxt itkilərimiz olub, torpaqlarımızın bir hissəsi işğal olunub. Amma indi tam fərqli bir ordunun əsgərləriyik, hətərəfli təminatımız, müasir silah-texnikalarımız var. Daha düşməni bizə güc gələ bilməz.

- Əsgər, xidmətinə başa vurmağa az qalıb. Hərbi xidmətdən hansı təəssüratla ayrılacaqsan? Ön yadda qalan günlərdən danış...

- Gənlik illərimin bir hissəsi

Geceyin bir vaxtıydı, hər tərəf lal sükuta qarş olmuşdu. Düşündüm ki, bircə an sayıqlığı əldən vermək olmaz. Axı qarşıda yağı düşməni var, düşməni gözəndən qoysam nələr baş verərdi. Həmin anda qürur duyduğum ki, mən də Vətənəmə gerek olanlardan biriyəm.

"Milli Qəhrəmanın adını daşıyan məktəbin yetirməsiyəm"

Müasir dövrdə Azərbaycanda vətənpərvər nəsil formalaşır və gəncliyin Vətənə, xalqa sədaqət ruhunda yetişməsi üçün həyatımızda kifayət qədər örnək olan nümunələr vardır. Bu gün məktəblərimizin böyük əksəriyyəti şəhidlik zirvəsinə ucalmış doğma məzunlarının adını daşıyır. Səngərdə söhbətləşdiyim əsgərlərdən biri - Əli Alqocayev də Qobustan rayonunun Sündü kəndində Milli Qəhrəman Şikar Şikarovun adını daşıyan orta məktəbi bitirib. Sonra ali təhsilə yiyələnib və ordumuzun sıralarına yola düşüb.

- Oxuduğum məktəbin həyatında qəhrəman döyüşçünün büstü yaradılıb, hər səhər məktəbə gələndə bir an ayaq saxlayıb onun qəhrəmanlığını düşünürdüm, - deyən əsgər müəllimlərdən, böyüklərdən eşidənlərindən danışır. - Müharibənin ilk illərində orduya yola düşüb və Tərtər istiqamətində düşmənlə mübarizə-



bu dağlarda keçirməyimdən, Vətənəmə əsgər olmağımdan fəxr duyuram. Sabah Vətən üçün nə etmişəm? - sualını kimdənsə eşitmişəm, deyəcəm ki, ən çətin mövqelərdə xidmətim keçib, düşməni qarşısında dayanıb torpaqlarımızı qorumuşam. Əslində, hər bir gəncin həyatda ən vacib vəzifəsi əsgər olmaq, düşmənlə savaşa atılmağa qadir olan mübariz döyüşçü kimi yetişməkdir. Mən də komandirlərimə, təcrübəli silahdaşlarıma minnətdaram ki, onların sayəsində Vətənimizi qorumağı öyrənmişəm. Orduda keçən günlərimi həyatımın ən mənalı bir dövrü sayıram. Hərbi xidmətə gəldiyim, sırada dayanmışdım, tənənəli şəkildə Hərbi andı qəbul etdiyim günləri unuda bilmirəm. Amma ilk dəfə döyüş növbətçiliyində dayandığım gün tələyimə həkk olunub.

- Niyə görə?

- Çünki həmin gün mənə ən məsuliyyətli bir vəzifə - Vətənimizin qorunması etibar edilmişdi.

de qəhrəmancasına şəhid olub. Hər dəfə onun anım tədbiri məktəbimizdə də keçirilir, ağsaqqallarımız, ziyalılarımız qəhrəman haqqında ürək sözlərini bölüşür və bizə də igidliyi, vətənpərvərliyi ondan öyrənməyi tövsiyə edirlər. Bu gün səngərdə Vətənimizin keşiyində dayanmaqla döyüş sirlərinə alışırıram, axı qarşıda bizi müqəddəs vəzifə - torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsi gözləyir. Mütəlak Vətənimizi azad, bütöv görəcəyik.

Döyüş mövqeyində görüşdüyüm əsgərlərdən Famil Tahirov, Gəray Fərahim, Bayram İsrailov və başqaları da səngər ömrü yaşamağın nə qədər qürurverici olduğunu bildirərək Vətənimizi azad, bütöv görmək üçün haqq savaşa atılacağı günü həsrətlə gözlədiklərini dedilər.

Polkovnik-leytenant
Arif PƏNAHOV,
"Azərbaycan Ordusu"



sənət adamlarının, bir sözlə, ictimaiyyətin cəbhə xəttində əsgərlərlə görüş keçirdiklərindən xəber tutanda çox sevinirik. Çünki bu gün dövlətimizin hətərəfli qayğısı ilə əhatə olunan əsgərlərimizin yalnız sözlü-söhbətli qonağa ehtiyacı vardır. Mayor Fəxrəddin Əhmədov da söhbətimizdə qeyd etdi ki, ziyalıların, cəmiyyətimizdə tanınan adamların əsgərlərlə hər görüşü şəxsi həyatın həyatında unudulmaz hadisəyə çevrilir. "Ordu yalnız mənsub olduğu xalqın dəstəyini hiss edəndə güclüdür, internet yazısında belə bir cümlə

tanda 9 ay xidmət edib və başqa dövlətlərin bayraqları arasında Azərbaycanın ücrəngli bayrağını görməkdən daim qürurlanıb. Deyir ki, münafişə bölgəsində sülhün və əmin-amanlığın təmin edilməsinə dəyərli töhfə verən beynəlxalq qüvvələr arasında doğma ordumuzun da təmsil olunması ona bir dünya sevinc yaşadıb. "Terror təhdidləriylə üz-üzə qalan bir xalqın dər-dərini görəndə, günahsız insanların qətlə yetirildiyini biləndə yadıma Xocalı düşürdü. Ermənistan

Əməliyyat imkanları Konsepsiyası hərbi hissəsində döyüş atışlı təlim keçirilib



Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində "N" hərbi hissəsində döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və



tələbləri ilə uyurluğu, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.

"CNN telekanalı işğalı və bəşəriyyətə qarşı cinayətləri dəstəkləməməlidir"

Amerikada çıxan "The Jewish Journal" nəşrində Xocalı qırğınının canlı şahidi, o faciədən sonra sanki möcüzə sayəsində salamat qalmış Dürdanə Ağayevanın "CNN telekanalı işğalı və bəşəriyyətə qarşı cinayətləri dəstəkləməməlidir" sərəlvhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi CNN telekanalının səyahətlər haqqında proqramının aparıcısı Entoni Burdeynin Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna qanunsuz səfər etməsini pisləyir və Xocalı qırğınınını öz gözləri ilə görmüş Azərbaycan qadınlarının Burdeynə açıq məktubunu oxuculara təqdim edir.

Məqalədə deyilir ki, Burdeynin səfər etdiyi Qarabağ regionu son 25 ildə Ermənistan qoşunlarının işğalı altındadır, telekanalın aparıcısının qanunsuz səfər etdiyi Şuşa şəhəri işğal edilən qədr bu şəhərin bütün əhalisi azərbaycanlıdır. 1992-ci ildə şəhər işğal edilərkən bu insanlar oradan qovulub. Ermənistan ordusu Şuşaya soxulanda bu şəhərdə yaşayan bütün azərbaycanlılar ya öldürülüb, ya da oradan qovulub. İşğal edilmiş və etnik təmizləmə aparılmış şəhərə getmək bu cinayətləri törəndələrin öz qeyri-qanuni rejimini reklam etməsinə və işğalı dəstəkləmələrinə imkan yaradır. D.Ağayeva yazır: "Mənim fikrimcə, özünə hörmət edən hər bir reportyor və telekanal işğalın bu cür ağır nəticələrini unutmamalıdır".

1992-ci ildə Şuşanın yaxınlığında yerləşən Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə qarşı törədilmiş qırğında sanki möcüzə sayəsində salamat qalmış insanlardan biri olan, erməni əsirliyində dəhşətli işgencələrə məruz qalmış D.Ağayeva Xocalı qırğınınını öz gözləri ilə görmüş Azərbaycan qadınlarının Burdeynə açıq məktubunu oxuculara təqdim edir və qeyri-qanuni işğalın, etnik təmizləmənin qurbanları olmuş bir milyondan çox azərbaycanlı qaçqınının düşdüyü ağır vəziyyətə diqqətlə yanaşmağı xahiş edir.

Məktubda deyilir ki, hərbi cinayətlər, etnik təmizləmə, mülki şəxslərə qarşı əsassız zorakılıq Azərbaycan Respublikasına qarşı Ermənistanın hələ də davam edən təcavüzünün ayrılmaz tərkib hissəsidir. 1991-1994-cü illərdə müharibənin aktiv fazası dövründə Xocalı şəhərinə hücum xüsusilə qəddar və faciəli hədisə olub. Məktubun müəllifləri yazırlar: "Biz, bu qırğından sonra salamat qalanlar və daha 7000 insan Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərində dinc yaşayırdıq. 1991-ci ilin oktyabrından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alındı. 1992-ci il fevralın 26-da səhər tezdən şiddətli artilleriya zərbələrindən sonra Xocalıya hər tərəfdən hücum başlandı".

Məktubda daha sonra Ermənistanın keçmiş müdafiə naziri, hazırda bu ölkənin prezidenti olan Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsindən məşhur sitat gətirilir. Ermənistan lideri həmin müsahibəsində Azərbaycanın dinc vətəndaşlarına qarşı məqsədyönlü zorakılıq törədilməsini və Xocalı qırğınınında özünün də əli olmasını etiraf edir.

Məktubun sonunda müəlliflər vəziyyətin çox həssas xarakterini və bu insanların çoxunun keçirdiyi iztirabları nəzərə almağa çağırırlar. Onlar həm də Burdeyni Azərbaycanın işğal edilmiş və etnik təmizləmə aparılmış ərazilərində çəkilmiş kadrları öz verilişinə daxil etmək barədə qərarına yenidən nəzər salmağa çağırırlar.

Azərbaycan əsgəri Qələbə qazanacaq

Ordu müqəddəs Vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyinə, tarixən yadellilərin hücumlarına məruz qaldığına görə ölkəmizdə hərbi əməllər formalaşmışdır. Bu gün torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Xalqımız ordumuzun gücünə bələddi və yaxşı bilir ki, müharibə yolu ilə Qarabağımızı düşmən tapdağından azad etməyə qadirdir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarımızı işğaldan azad edəcək.



"N" hərbi hissəsinin artilleriya bölməsinin şəxsi heyəti ilə atış və atəşin idarə olunması məşğələsində də gördüklərimiz sübut edir ki, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgəri bir göz qırpımında Kəlbəcəre, Şuşaya, Xankəndinə... qanadlanmağa, murdarların ayaqlarını o torpaqlardan birdəfəlik kəsməyə hazır idi. Gördüklərimizdən bir inam hasil olur - məşqə cəlb olunan şəxsi heyət bir yumruq kimi mübarizə aparmağa, öhdəsinə düşən tapşırığı məsuliyyətlə yerinə yetirməyə və qələbə qazanmağa tam qadirdir. Məşq zamanı qarşılaşdığı-

mız belə əsgərlərdən biri də Biləsuvar rayonundan hərbi xidmətə çağırılan istehkam manqasının əsgəri Adil Eyvazovdu. Söhbət zamanı əsgər bildirdi ki, gördüklərinin adı hərbi məşqlərdən biri kimi görünə bilər. Amma bu məşqlər qələbəyə olan inam hissimizi artırır. "Mütəmadi belə məşğələlər keçirilir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Bu da hazırlıqlı əsgər kimi formalaşmağımızda mühüm rol oynayır. Minaaxtaran peşəsinə yiyələnənlər üçün ən əsas məsələ peşəkarlıq əldə etmək və təhlükəsizlik qaydalarına əməl etməkdir. Əbəs yerə demirlər ki, minaaxtaran ömrün-

də bir dəfə səhv edir. Yeni, bir səhv minaaxtaranın həyatı bahasına başa gəlir. Əgər torpaqlarımız hələ azad olunmayıbsa, bizim ölməyə haqqımız çatdır. Çünki torpaqlarımızın azadlığı uğrunda mübarizədə düşmənlərimizi öldürməyə borcluuyq".

Əsgər Adil Eyvazov onu da bildirdi ki, təlimlərin köməyi ilə istənilən hava şəraitində minarları zərərsizləşdirməyi öyrəniblər. "Minaaxtaran istənilən minarın aşkar və məhv edən zaman təhlükəsizlik tədbirlərinə sənədləşdirilməlidir. Minarların götürülməsi mümkün deyilsə, yerində zərərsizləşdirilməlidir".

Əsgər söhbətinin sonunda təcrübədə qazandıqlarına, əldə etdiyi hərbi biliklərə görə komandirlərinə minnətdarlıq etməyi də unutmadı: "Təcrübədə qazandıqlarım komandirlərimin sayəsində mümkün olub. Ona görə də bütün komandirlərimə minnətdarlığımı bildirirəm. Onlardan çox razıyıq ki, bizə xidmətin bütün incəliklərini öyrədiblər."

Məşq prosesini izlədikcə bir daha əmin oluruq ki, keçirilən məşqlərin, təlimlərin əhəmiyyəti danılmazdır. Yetərincə hazırlığa malik döyüşçülər məhz təlim meydanında yetişirlər. Bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir olan əsgər isə Qələbəmizin təminatçısıdır.

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
foto**

Coşqun CƏFƏROVUNDUR

Gənc zabıtlərimiz

“Bu yol canından keçməyə hazır olanların yoludu...”

Müsahibimiz ordumuzun vətənpərvər zabıtlərindən biri baş leytenant Xalid Zahir oğlu Məmmədzadədir. 1993-cü ildə Saatlı rayonunun Dədə Qorqud kəndində sadə bir ailədə dünyaya göz açıb. Ali hərbi təhsilli gənc zabıt xidmət illərində yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlara layiq görülüb. 2014-cü ildən zabıt kimi ordu-da xidmət edən müsahibim həyatını torpaqlarımızın azad olunması uğrunda mübarizəyə həsr edib. Əsgərlərini də döyüş ruhunda tərbiyə edən zabıtın ən böyük arzusu Qarabağın işğaldan azad edilməsində iştirak etməkdir.

- Xalid, hərbi peşəni necə seçdin? Daha doğrusu, hərbi olmağınə stimulu verən nə oldu?

- Daim rənglər uşaqların diqqətini cəlb edir. Hərbi formanın təkəkkürümüzə dərk etmədiyimiz qarışıq rəngləri mənə və əkiz qardaşım Samiqi də valeh edirdi. Yaşa dolduqdan sonra qarışıq və valehedici geyimin hərbi forma olduğunu dərk etdik. Atam bizim bu sevgimizi hiss edib ikimizə də forma tikdirdi. ...Böyüdük, məktəbli olduq. Bir parta arxasında öyləşən gündən Vətənin, torpağın uğrunda candan keçməyi öyrəndik. Yuxarı siniflərdə tarixə nəzər saldıq, Mələhət müəllimin hər dərsin ilk 10 dəqiqəsində vətənpərvər hekayətlərini dinlədik, qəhrəmanlarımızın həyatını, ermənilərin yurdunda törətdiyi qanlı faciələri yaddaşımıza həkk etdik. Ürəyimin ağrıdığını ilk dəfə yalın ayaqla yurduvasından didərgin düşən yazdıqlarını görəndə hiss etdim. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin, hərbi operator Seyidağa Mövsümovun çəkdiyi kadrlar insanın mənəviyyatını titrədirdi. Əsasən də körpələrin diri-diri yandırılmasını, qocalara, qız-gəlinlərə verilən işgəncələri görəndə özümə rahatlıq tapa bilmirdim. Niyə bu vəhşilik törədilib? Bu körpələrin, qocaların günahı nə idi?

Böyüdükcə düşməndən qisas almağı düşündük. Və bir gün Samiqlə qərara aldıq ki, Vətən torpaqlarının azad edilməsi uğrunda öndə gedənlərdən olmalı, Vətən sevgisi ilə silaha sarılmalıyıq. Belə də etdik, hazırda ikimiz də fərqli yerlərdə torpaqlarımızın keşiyindəyik.

- Bəs hərbi formanı geyindiyin günü necə xatırlayırsan?

- O günü heç vaxt unutmam. 25 avqust 2007-ci il... Cəmşid Naxçıvanski adına Hərbi Lisey... 14 yaşım vardı. Liseyin həyətində daxil olanda müxtəlif səslər eşidirdik. Valideynlərin bəziləri nəsihət verir, bəziləri qürur hissələrini bölüşürdü. Bölük komandirimiz zabıt Sahib Məmmədov bizə də hərbi formanı təqdim etdi. Uşaqlıqdan arzusunda olduğumuz rəngbərəng formanı Silahlı Qüvvələrin nümayəndəsi olaraq geyindiyimiz ilk günü və atamın "bu gündən Vətənin oğlusuz. Vətəni sizlərə, sizləri Allaha əmanət edirəm" sözlərini heç vaxt unutmam.

- Atanızın əmanət hesab etdiyi Vətənə layiqincə xidmət etməyi bacarırsanız?

- Qardaşım cəbhə bölgəsində yerləşən başqa bir hərbi hissədə xidmət edir. Mən də bura-



da Vətənin keşiyindəyəm. Zənimcə, hər ikimiz əmanətə götürümüz kimi baxırıq.

- Bir qədər də hərbi təhsil aldığın illərdən danış...

- Bir çox təcrübəli zabıtdən dərs alaraq hərbi kimi formalaşmışam. Ali hərbi məktəbdə oxuduğum illərdə də, sonralar da özümə tələbkar olmuşam, bu gün də belədir. Hərbi biliklərə yiyələnmək üçün çox oxumalı, müasir silah-texnikanın sirlərini öyrənməlisən. Etiraf edirəm ki, ilk zamanlar çox əziyyət çəkmişəm. Lakin çəkdiyim əziyyət peşəkar zabıt kimi formalaşmağımda mühüm rol oynayıb. Hərbi təhsil aldığım illər həyatımın ən mənalı illəri siyahısına daxildir.

- Hərbi təhsil aldıqdan sonra ön xətdəki hərbi hissədə xidmətinə başladın. İlk əsgərin, cəbhə yoldaşın haqqında təəssüratlarını bölüş.

- Əsgərlərimi heç vaxt unutmuram. Lakin Balakən rayonundan hərbi xidmətə çağırılan əsgər Ramazan Xalitovu əsla yaddan çıxarmaram. Bəstəboy, enlikürək, sarışın əsgər idi. Gözlərinin qarışıq rəngi, iti baxışları vardı. Bizim bölməyə yenice təyinin olunmuşdu. İlk dəfə döyüş növbətçiliyinə çıxanda düşmən atəşkəsi pozdu. Sual verdim: qarşıdakı kimdir? - Düşmən, deyə cavab verdi. Düşməni cavab atəşilə susdur, - dedim. Əsgər Xalitov ilk dəfə düşməne atəş açdı. Gözlərindəki sevinci, üzündəki təbəssümü, bütün bədənini əhatə edən qüruru hiss etdim.

- Uşaqlığından danışanda gözlərində sevinc, fərəh hiss olunur. O illər üçün darıxırsanız?

- Uşaqlıq çaqları insanın

qayğısız günləridir. Lakin mən uşaqlığı da, gələcəyimi də burada, - Vətənin keşiyində tapmışam. Saatlı rayonunda böyüsem də, bu səngərlər də mənə doğmadır. Sevdiyim nə varsa ətrafımdadır. Müasir silah-texnika, ürəyi Vətən sevgisi ilə döyünən silahdaşlarım. Onlardan güc alıram. Keçmiş qaytarmaq olmur, o səbəbdən də ötnləri xatırlayıb kədərlənməyə dəyməz.

- Günün nizam qaydalarına uyğun olaraq fəaliyyətdəsiniz. Silahın və əsgərlərinlə düşmənlə üz-üzə dayanmışsınız. Bu qədər çətin və məsuliyyətli peşəni seçməkdə peşman deyilsən ki?

- Burada olmağımızın bir səbəbi var - Vətən sevgisi, bir məqsədi var - torpaqlarımızı azad etmək. Günün nizam qaydalarına riayət edirik, dağların zirvəsində keşik çəkməyin yaratdığı fərqli çətinliklərin öhdəsindən layiqincə gəlirik. Yorulmur, ruhdan düşmürük, axı burada olmağımızın səbəbini, məqsədini düşünüb rahatlıq tapırıq. Düşmən qarşısında sinəmizi sipər edib, Vətəni qorumağın mənəvi borc, Vətənə bir övlad haqqı olduğunu düşünərkən fərəh və qürur hissi yaşayırıq.

- Vətən sevgisindən savayı insanı tutduğu peşəyə həvəsləndirən müxtəlif vasitələr var ki, bunlardan biri də yuxarı komandanlığın sənə diqqət yetirməsidir. Fəaliyyətiniz necə qiymətləndirilir?

- Dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərman və təşəkkürlə mükafatlandırılmışam. Umumiyyətlə, nümunəvi xidmət edən zabıt, gizir və əsgərlərə diqqəti hər zaman hiss edirik. Düşünürük ki, aldığımız hər bir

mükafat ümümlilikdə hamımızın uğurudur. İlk fəxri fərmanımı zabıt Əflatun Nureliyev təqdim etmişdi. Döyüş postu yoxlanarkən heç bir çatışmazlıq müəyyən edilmədiyi üçün mükafata layiq görülmüşdüm. O an yaşadığım qürur hissi elə bil mənə dünyalar yaşatdı.

- Deyirlər ki, yaxşı, bacarıqlı komandır öz əsgərləri ilə tanınır...

- Bəli. Bacarıqlı əsgərlə döyüşə gedən komandır məğlub edilməzdir. Silah-sursatdan önəmli insan amilidir. Müdafiə nazirimiz bir dəfə deyib ki, ən müasir silahı da idarə edən əsgərdir. Düşünün, Vətənə sevgisi olmayan əsgər döyüş meydanında uğur qazana bilərmi? Şükürlər olsun ki, həm döyüş hazırlığı baxımından, həm də mənəvi-psixoloji cəhətdən savasha hazır olan əsgərlərim var.

- Torpaqlarımızın bir hissəsi işğaldadır, əsirlikdə qalanlarımız, şəhidlərimiz var. Bunları dərk edib hərbi olmaq istəyən gənclərimizə nə tövsiyə edərdin?

- Milli-mənəvi ruhda yetişən hər bir gənc özünə iki sual verməli və bu sualları tərəddüdsüz cavablandırmalıdır. İlk sual belədir: mən kim olmaq istəyirəm? Əgər bu suala tərəddüd etmədən hərbi olmaqla cavab verirsən, onda ikinci bir sual meydana çıxır. Niyə məhz hərbi olmaq istəyirəm? Bu suala cavab verərkən səmimi olmaq lazımdır. İlk sualın cavabında məğrurluq, qorxmazlıq, cəsurluq, mərdlik və dürüstlük var. Əgər torpaqlarımızın işğaldadığını fərqləndirsən, körpələrin, qocaların, şəhidlərin qisasını düşməndən almaq istəyirsən, onda sənəndən mükəmməl hərbi olacaq. Yox bunları dərk etmək gücündə deyilsən, onda bu sənəti seçməyin faydası yoxdu. Düşün ki, bu yol Vətən üçün canından keçməyə hazır olanların yoludu...

- Bacarıqlı və təcrübəli komandır kimi komandanlığın rəğbətini, şəxsi heyətin işə sevgisini qazanmışsınız. Bəs gənc komandırə görə, sevgi hansı mərtəbədədir?

- Düz qeyd etdin, sevginin mərtəbələri var. Ən yüksək mərtəbəsi isə Vətən sevgisidir. Səmimi deyirəm, hərbi yoldaşlarına həssəd aparıram. Çünki hər bir qadın ona olan sevgini başqa bir sevgi ilə bölüşə bilər. Lakin hərbiyə sidq-ürəkdən könül verib aile quran və bu yolda bütün çətinliklərə sinə gərən qadınlarımız da az deyil, Vətən sevgisi, torpaq məhəbbəti onlara da əziz olduğu üçün hərbiçilərlə ömür-gün yoldaşı olmağa qərar verirlər. Bu işə sevgi aləmində əsl qəhrəmanlıqdır.

- Xalid, səni tanımaqdan, söhbətlərindən zövq aldım. Minnətdaram!

- Mənim üçün də maraqlı oldu. Çox sağ ol!

Söhbətlaşdı:
baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinq Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinq şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

7 noyabr 2017-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Bala Cəfəri kəndlərində, Berd rayonunun Ayqəpar, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağibəyli, Şıxlar, Baş Qərənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatki, Füzuli rayonunun Aşağı Vey-səlli, Qobu Dilağarda, Qərənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgər və Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qəhrəmanlar unudulmur



Oktyabrın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətənpərvərlik tədbiri keçirildi. Zabit və kursantların, Milli Qəhrəmanların ailə üzvləri və yaxınlarının iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin

və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi kapitan Ramil Qasimov çıxış edərək belə tədbirlərin keçirilməsində əsas məqsədin ordu-

muzda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək, Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli Qəhrəmanların gənc nəsle təbliğ edilməsi olduğunu vurğuladı.

- Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı Vətənin azadlığı naminə canını fəda edən övladları ilə daim öyünüb. Vətəni düşmənlərdən qoruyan igidlərin adı tariximizə həkk olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu dövlətin əsas prioritetlərindən olub. Tarixə zəfər bayramı kimi həkk olunan aprel döyüşləri də bir daha sübut etdi ki, vətənpərvər əsgər və zabitlərin hünəri sayəsində Azərbaycan Ordusu regionda qüdrətli ordudur.

Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının hazırladığı qısametrajlı film nümayiş olundu. Filmdən sonra çıxış edən Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin müdiri Gülxar Məmmədova bildirdi ki, "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ölkəmizin müstə-



qilliyi və tərəqqisi naminə müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Qarabağ savaşı göstərdi ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəslərin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Bu gün sizlərlə görüşə gələn xalqımızın igid oğulları da məhz bu tarixin canlı şahidləridir".

Gizir Elçin Məmmədov "Əsgər" mahnısını ifa etdikdən sonra tədbirdə iştirak edən Milli Qəhrəmanlardan Zabit Quliyev, Bəxtiyar Allahverdiyev, Vahid Quliyev və hazırda ordu sıralarında xidmətini davam etdirən polkovnik-leytenant Fariz Qəhrəmanov çıxış edərək kursantla-

ra keçdikləri döyüş yolundan danışaraq, maraqlı xatirələrini bölüşdülər. Qəhrəmanlığın Vətən sevgisindən irəli gəldiyini vurğulayan qəhrəmanlar əminliklə bildirdilər ki, sabahın zabitləri olacaq gənclər Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında olacaq və Böyük Qələbəyə öz töhfələrini əsirgəməyəcəklər.

Sonra kursantlara "Azərbaycanın Milli Qəhrəmanları" kitabı hədiyyə olundu.

Tədbir Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə başa çatdı.

Leytenant
Mahmud MÖHBALİYEV,
"Azərbaycan Ordusu"

"Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığına görə təcrid olunub"

İspaniyanın "La Vanguardia" nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Jordi Banyos Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırır. O hesab edir ki, bu dəmir yolu regionu Avropa ilə Asiya arasında vacib tranzit məntəqəsinə çevirir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın və Türkiyənin qətiyyəti sayəsində artıq bu dəmir yolu hazırdır. Ermənistan isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığına görə layihədən təcrid olunub.

Türkiyə və Azərbaycan liderlərini tərcüməçiyə ehtiyac duymayan dostlar adlandıran müəllif Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji əməkdaşlığın NATO, xüsusilə ABŞ və Böyük Britaniyanın da maraqlarını əks etdirdiyini vurğulayır.

Fransanın "Lö Mond Diplomatik" saytında dərc edilmiş "Metsamor - gələcək Çernobil. Bələdçi ilə gəzinti" adlı məqalədə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilir.

Metsamorda olan fransız fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda hətta bu gün sızıntı proseslərinin olduğunu bildirir.

2015-ci ildə istismar müddəti 2026-cı ilə qədər uzadılan Metsamorla bağlı Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun ekspertlərinin rəylərinə əsasən məlumat verilir ki, mövcud stansiyanın 500 metrliyində böyük təhlükə yaradan seysmik aktivlik mövcuddur.

Məqalədə stansiyanın reaktorlarının istismar müddətini çoxdan baş vurduğu bildirilir və zəlzələyə qarşı aparılan möhkəmləndirmə işlərinin güllünc vəziyyətdə olduğu şəkillərdən aydın görünür. Hətta möhkəmləndirmə işlərinə baxmayaraq, bəzi dəşiklər və rezin yamaqlar jurnalistlərin gözündən yayınmayıb.

Yazıda bildirilir ki, Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Fransa Milli Agentliyinin erməni mənşəli direktoru Jerald Uzunyan Metsamora baş çəkib və Ermənistan Nüvə Tədqiqatları İnstitutunun direktoru Vahram Petrosyana narahatlığını lüzumsuz olduğunu bildirərək, buxar sirkulyasiyası ilə bağlı təmir işlərinin qorxulu olmadığını və gündəlik təmir işlərinin bir hissəsi olduğunu deyib. Sanki təhlükədən yox, adi bir işdən danışır.

Əlbəttə, Uzunyanın təhlükənin miqyasında çox öz qatı ləhbə məqsədlərini ortaya qoyması aydın görünür.

Stansiyanın dispetçer mərkəzindəki aparatların köhnə ol-

"Lö Mond Diplomatik" saytı Metsamor təhlükəsindən yazıb



duğu və heç bir tələbə cavab vermədiyi jurnalistlər tərəfindən qeyd edilir.

Metsamorun Sovet İttifaqı dövründə çox seysmik məkanda tikildiyini yazan jurnalistlərə deyiblər ki, 1988-ci il zəlzəəsi zamanı stansiyada hətta bir dənə də olsun pəncərə şüşəsi sınımayıb. "Halbuki həmin zəlzələ nəticəsində stansiyanın 70 kilometrliyində yerləşən Spitak şəhəri tamamilə dağılıb və 25 min insan həlak olub", - deyir yazan jurnalistlərin kinayəsi aydın hiss olunur.

Stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri şəhər üçün büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qararıqlıqda evlərinə qayıdılar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Belə bir təhlükəli

stansiya ilə bağlı maliyyə çətinliyinin nəticəsinin necə ağır olacağı hamıya bellidir.

Fransız jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir.

Erməni qadın Tsovinər Harutunyan ərinin stansiyada işlədiyini və orada baş verən gündəlik qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb.

Qəza baş verərsə stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyətin acınacaqlı olduğu göstərilir. Tibb işçiləri binanın tavanının damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb.

Hətta qəza hallarında əhali-

yə paylanacaq təcili dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib. Yazıda qeyd olunur ki, qəza baş verdiyi halda onlardan necə istifadə etmək olar? Ancaq daha bir sual yaranır: Stansiyada dərman preparatları həqiqətən varmı? Burada yaşayan əhali işsizlikdən də şikayətlənib.

Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılır.

Jurnalistlər Metsamor stansiyasındakı təhlükəli vəziyyəti şəkillərlə vizual göstərirlər.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı, xüsusilə də Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin Metsamor təhlükəsini dəfələrlə qaldırmalarına, hətta onunla bağlı AŞPA-da məruzə hazırlamalarına baxmayaraq, hələ də bu təhlükə insan hüquqlarına böyük önəm verdiklərini deyən avropalı siyasətçilərin etinasız yanaşmasının qurbanı olaraq qalır. Maraqlı sual doğur, görən Avropada insan hüquqları ilə doğrudanmı maraqlanırlar? Əgər maraqlanırlarsa, minlərlə insanın həyatına təhlükə olan Metsamor AES niyə onların diqqətini cəlb etmir?

Bu sualların yeganə cavabı yene də Avropanın ikili standartlarla fəaliyyət göstərməsi, insan hüquqları terminindən yalnız siyasi məqsədlər üçün lazım olanda istifadə edilməsidir.

Ancaq yeni potensial Çernobil faciəsi olan Metsamor AES-in təkə region üçün deyil, ehtə Avropa üçün də böyük problemlər yaratması istisna deyil.

"Bayraq kimliyimiz, varlığımızdır!" devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib



Gəncə Qarnizonu Zabıtlar Evinin təşkilatçılığı ilə "Vətən Uğrunda!" Səyyar Təbliğat dəstəsi

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə

"Bayraq kimliyimiz, varlığımızdır!" devizi altında hərbi vətənpərvərlik həftəsinə start verərək ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

Tədbirdə şəxsi heyətə Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verilərək onun yenidən yüksəldilməsi üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.

Qədim dövrlərdən başlayaraq bu günümüzdəki mövcud olmuş bayraqlar şəxsi heyətə nümayiş etdirilərək onlar haqqında geniş məlumat verilib.

Hərbi qulluqlarla keçirilən görüşlərdə nizam-intizamın, hərbi peşəkarlığın vacibliyi vurğula-



nıb, mənəvi-psixoloji hazırlığın artırılması məqsədilə söhbətlər aparılıb, "Vətən Uğrunda!" Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Vətənə xidməti ilə seçilən bir grup nümunəvi hərbi qulluqçu-

nun Gəncə Qarnizonu Zabıtlar Evinin təşkilatçılığı ilə Gəncə şəhərinin tarixi yerlərinə ekskursiya təşkil edilib.

Bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Döyüşçülərin sadıq dostu

Arxeoloji qazıntılar zamanı müəyyən olunub ki, insanlar ov edərək itlərin əməyindən istifadə ediblər. Bu səbəbdən də itlər insanın sadıq dostu sayılır. Təsadüfi deyil ki, itlər Yaponiyada sədaqətin rəmzi hesab olunur. Mühəribə meydanında döyüşçülərin də etibarlı dostu rolunu oynayan bu heyvanların ordumuzda xüsusi şəkildə yetişdirilməsində 1992-ci ildən fəaliyyət göstərən Silahlı Qüvvələrin Kinologiya mərkəzi mühüm rol oynayır.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Kinologiya mərkəzinə yollanarkən üreyimdə qərribə həyəcan vardı. Çünki uşaqlıq illərində it saxlamaq, ona bəzi vədişləri öyrətmək arzusunda idim. Yadımdadır, babam mühəribə illərindən, cəbhədə itlərin sədaqətindən söz açarkən, "İtlər nadir heyvanlardır, istədiyiniz vaxt köməyinə yetişir" deyirdi.

...Polkovnik-leytenant Ariz Xasıyev Kinologiya mərkəzi haqqında ətraflı məlumat verir.

- Ordumuzda xidməti itlərin saxlanması, yetişdirilməsi və təlim işi Silahlı Qüvvələrin Kinologiya mərkəzində həyata keçirilir. İtlərin hazırlanması üçün xüsusi təhsil almış kinoloqlar var ki, onlar heyvanlarda işçi keyfiyyətlərini təkmilləşdirirlər. Həmçinin kinoloqlar xidməti itlərin sağlamlıqlarının qorunmasına da borcludurlar. İtlər seçilərək sağlamlığına, iyyibilmə, eşitmə, görmə qabiliyyətinə və digər xüsusiyyətlərinə diqqət yetirilir.

Təcrübəli kinoloq kapitan Mövcud Əsgərov isə itlərin yetişdirilməsi ilə bağlı bəzi məsələləri qeyd etdi. İtlərlə təlim keçirilməsindən danışan zabıt deyir ki, mərkəzdə minaxtaran, qarovul və damazlıq xidməti itləri hazırlanır və xüsusi təlim keçirilir. "Damazlıq manqasında yeni doğulmuş itlər yetişdirilir və müəyyən vaxtdan sonra kinoloqlar tərəfindən seçilərək təyinatı üzrə istifadə edilir. Nəsil artırmaya məsləhətli olanlar isə damazlıq manqasında saxlanılır. Mütəxəssislər tərəfindən seçilən itlər təyinatı üzrə yetişdirilir. Minaaxtaran xidməti itləri ərazidə basdırılmış minaların, partlayıcı trotillərin tapılması üzrə əhliləşdirilir. Qarovul xid-



məti itləri isə obyektlərin mühafizə olunması və obyektlərə kənar şəxslər daxil olarsa onların zərərsizləşdirilməsi üçün yetişdirilir. Ümumilikdə mərkəzimizdə yetişdirilən itlərdən ordumuzda təyinatı üzrə istifadə edilir."

Kiçik çavuş Elnur Əliyev söhbətimiz zamanı bildirir ki, kinoloq olmaq üçün bu sahəyə daxil olmaq üçün sevgi ilə üz tutmalısan. Labrador cinsinin nümayəndəsi haqqında məlumat verən çavuş deyir:

- "Soltan" adlandırılan itlərin mina axtarmaq, verilən əmrə yerinə yetirmək qabiliyyəti var. İtləri sadıq dost hesab etmək olar. Onlar da küsməyi, əylənməyi, hətta rəqs etməyi bacarır. Ən çox sevdikləri oyuncaq topdur, həmçinin ərazidə gəzməyi xoşlayır. İtlərə diqqət etmək, qayğı göstərmək, xarakterini bilmək lazımdır.

Kinologiya mərkəzinin bay-

tar həkimi Elçin Nəsirov isə heyvanların sağlamlığına cavabdeh olduğunu bildirir.

- Mən burada çalışdığım ilk gündən heyvanlarımızın sağlamlığı üçün əlimdən gələni əsirgəmirəm. Həmçinin onların düzgün qidalanmasını, xüsusi vannalarda təmizlənməsini, antibakterial dərmanlarla darıdılmasını nəzarətdə saxlayıram. Hər birimiz anlayırıq ki, əhliləşdirdiyimiz itlər döyüşçülərin sadıq dostu kimi mühəribə meydanında köməyimizə çatacaq.

Sonda itlər tərəfindən şərti düşmənin zərərsizləşdirilməsi, ərazidə basdırılmış minaların tapılması və s. vədişlər nümayiş etdirildi.

**Baş leytenant
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu",
foto
C.CƏFƏROVUNDUR**

Erməni mətbuatı: Regionda Ermənistan adlı dövlət sanki yoxdur

Ermənistan mətbuatını nəzərdən keçirdikdə görürük ki, son vaxtlar regionda baş verən proseslər bu ölkədə diqqətlə izlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, bunun ardınca isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində aparılan işlərin müzakirəsi Ermənistanda növbəti vahimə dalğasının varanmasına səbəb olub.

"Armtimes" saytı yazır ki, regionda həyata keçirilən beynəlxalq xarakterli və səmərəli nəqliyyat layihələrində Ermənistanın iştirak edə bilməməsi problemin bir tərəfidir. Problemin digər tərəfi isə daha təhlükəlidir. Sayt çox düzgün olaraq qeyd edir ki, Yerevanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi artıq tamamilə öz əhəmiyyətini itirib.

İran-Ermənistan dəmir yolunun çəkilişi ideyası birdəfəlik dəfn olundu. Çünki İran Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini əsas götürdü və bu dəhlizin onurğa sütununu təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna maliyyə ayırıb. Artıq işlərin 80 faizindən çoxu həyata keçirilib.

Avtomobil yoluna gəldikdə isə qeyd etməliyik ki, Ermənistanın bu layihəsi də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Bu yolun çəkilişi üçün Ermənistanın dövlət büdcəsindən 1 milyard dollar ayrılıb. Uzunluğu 500 kilometr olan yol Ermənistanın cənubu ilə şimalını, yəni, İranla sərhəddə yerləşən Meğri şəhəri ilə Gürcüstanın Poti limanını birləşdirməli idi. Bu yolun inşasına 2011-ci ildə başlanılıb və ötən 6 ildə sadəcə olaraq 50 kilometr çəkilib. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, rəsmi Yerevan bu yolla "Şimal-Cənub" dəhlizinə qoşulmağı və Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı. Bundan başqa, Ermənistan gələcəkdə Meğri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin eks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı və ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistan avtomobil yolu çəkib onu Meğri-Poti magistralına birləşdirmək marağını itirdi. Bakı-Tbilisi-Qars dəmir yolu isə Gürcüstanın adicəkilən magistrala diqqət ayırmamasına səbəb oldu. Aydın olur ki, Ermənistanın Meğri-Poti avtomobil yolunu yekunlaşdırması sual altındadır. Yekunlaşdırsa belə bu yolla yalnız Ermənistanın cənub rayonlarının əhalisinin şimal rayonlarına gedişini təmin etmək olar.

Beləliklə, Ermənistanın layihələri nəinki kağız üzərində qaldı, eyni zamanda, avtomobil yoluna yatırılan sərmayəsi də puç oldu. "Armtimes" saytı yazır ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında əməkdaşlıq əlaqələri mövcuddur və beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirilir. Ermənistan isə heç bir formatda yoxdur. Çünki Ermənistan regionda müstəqil siyasət apara bilmir. Regionda Ermənistan adlı dövlət sanki yoxdur.

AZƏRTAC

“Öncə hərbi qulluqçuyam”

Müasir dövrdə avtomobil xidməti ordu infrastrukturunda da mühüm yer tutur. Silahlı Qüvvələrin şəxsi heyətinin nəqliyyat vasitələrinə olan tələbatının ödənilməsi, müxtəlif daşınmaların həyata keçirilməsi məhz bu vacib sahənin müntəzəm fəaliyyət göstərməsindən asılıdır.

"N" hərbi hissəsində avtomobil parkı ilə yaxından tanış oluruq. Parkla tanışlıq zamanı idarə etdiyi avtomobilə texniki qulluq göstərən hərbi qulluqçulardan biri öz çalışqanlığı ilə diqqətimizi çəkir. Öyrənirik ki, bu hərbi qulluqçu üç ildir sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Etibar Rzayevdir.

Söhbət zamanı bacarıqlı sürücü bildirdi ki, hərbi hissədə bütün sürücülərin nizam-intizamı, avtomobillərin texniki xüsusiyyətləri və istismarı haqqında bilikləri, həmçinin yol



hərəkəti qaydaları və avtomobillərə texniki qulluq göstərilməsi üzrə praktik vərdişlər şəxsi heyətə aşılanır.

Hərbi qulluqçunun sözlərinə görə, sürücü birinci növbədə mexaniki ötürücü qutusu olan avtomobil idarə etməyi bacarmalıdır. "Bu tip avtomobilləri idarə edə bilən sürücü, avtomat ötürücüsü olan maşını da asanlıqla idarə edir. Bütün sürücülər daim təcrübə əl-

də etməli və peşəkarlıq qazanmalıdırlar. Hər bir sürücü mütləq şəkildə idarə etdiyi avtomobilin, mexanizm və cihazların təyinatını, quruluşunu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydalarını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nəsazlıqların əlamətlərini, səbəb və nəticələrini, bu nəsazlıqları vaxtında aradan

qaldırmağın üsullarını bilməlidir. Yalnız bundan sonra həmin sürücünün peşəkarlığına əminlik yaranır".

Söhbət əsnasında öyrəndik ki, Silahlı Qüvvələrdə mövcud olan standartların tələblərinə müvafiq surətdə avtomobillərə texniki qulluq təmir bölmələrindəki mütəxəssislərə həvalə edilir. Bu avtomobillərin saz vəziyyətdə olmasına əminlik yaradır. Axı, avtomobil hər zaman çıxışa hazır vəziyyətdə olmalıdır.

Peşəkar sürücü Azərbaycan Ordusunda xidmət edən bütün həmkarlarına üzünü tutaraq bildirdi ki, yollarda, xüsusilə təlim karvanlarında çox diqqətli olsunlar, avtomobilin rahat və fasiləsiz hərəkəti üçün şərait yaratsınlar: "Gərək hərbi qulluqçu olduğumuzu da yaddan çıxarmayaq. Ordumuza əməlimizlə, fəaliyyətimizlə dəstək vermək hər birimizin borcudur. Hər birimiz Vətənə, xalqa və dövlətə sədəqətlə xidmətimiz hesabına, Qələbəmizi təmin edəcəyik".

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
foto
çavuş
N.PƏNAHOVUNDUR**



Qazaxda Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub

Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Aqil Hüseyn oğlu Musayevin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqil Musayevin keçdiyi döyüş yolundan danışib, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barət Vüsal çıxış edərək bildirdi ki, Milli Qəhrəman 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1993-cü il mayın 18-də ordu sıralarına çağırılan A.Musayev Ağdam, Füzuli və Tərtər bölgələrində erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edib. O, 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərək qəhrəmancasına həlak olub. Prezidentin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Qarabağ müharibəsi əlillərindən Vaqif Məmmədov, Namiq Əliyev, Qarabağ müharibəsi vətəni, şəhid qardaşı Nəsim Nəsimov, şəhidin yaxını Arifə Musayeva çıxışlarında Aqil Musayev haqqında xatirələrini söyləyib, qəhrəmanlığından danışdılar.

Aşağı Əskipara kənd tam orta məktəbin şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda Milli Qəhrəmanın atası Hüseyn Musayev onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

“Ermənistan-Azərbaycan münafişesinin həlli regionda sülhün bərqərar olması üçün çox önəmlidir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişesinin həlli regionda sülhün bərqərar olması və təhlükəsizlik üçün olduqca önəmlidir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Tamara Xulordava deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münafişəsi, ümumilikdə Cənubi Qafqaz və Avropa İttifaqı da daxil olmaqla bütün qonşu regionlar üçün təhlükədir.

Gürcüstanın qonşu ölkələrdəki vəziyyəti diqqətlə izlədiyini deyən deputat bildirdi ki, digər münafişələrdə olduğu kimi Dağlıq Qarabağ münafişəsi də ilk növbədə ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, beynəlxalq hüququn irəli sürdüyü ən vacib şərtlərdən biridir.

"Hamımıza regionda sülh lazımdır. İnanıram ki, Dağlıq Qarabağ münafişəsi sülh və danışıqlar yolu ilə həll ediləcək", - deyə T.Xulordava vurğulayıb.

Hərbi ənənələr, yeniliklər

Atom bombasından kəskin, terminatorlardan da fantastik...

Rusiyanın beşinci nəsil sildən olan silahı müasir T-50 (PAK FA) qırıcısıdır. Bu qırıcı müasir avionika kompleksi, inteqrallaşmış "elektron pilot" funksiyası, fəzalı, antena çərçivəli radiolokasiya stansiyasıdır, onun əsas elementləri "Himalay" radioelektron mübarizə sistemi ilə təchiz olunub.

Bundan başqa Rusiyada uzaq aviasiya kompleksinin hazırlanması üzrə işlər də aparılmaqdadır. Bu beşinci nəsillə strateji bombardmançıdır ki, səsə qədər və qanadlı raketlərin daşıyıcısı kimi istifadə ediləcək, təyyarə düşmənin HHM zonasına girmədən raketləri buraxacaq. Onun əsas vəzifəsi görünmədən düşməni ərazisinə daxil olmaq, yüksək intellektli qanadlı raketləri kütləvi olaraq düşməni üzərinə atmaqdır. Bombardmançı "stels" texnologiyasından istifadə etməklə, "uçan qanadlar" sxemi üzrə yerinə yetiriləcək.

Beşinci və altıncı nəsillə silahlar sırasına ABŞ-ın müasir "ARES" pilotsuz uçuş aparatı da daxildir. Onlar yüklərin uzaq məsafəyə çatdırılması, yaralıların daşınması və kəşfiyyatın aparılması kimi tapşırıqları yerinə yetirəcək. Pilotsuz uçan hücum aparatlarına gəldikdə isə ABŞ bu sahədə liderlər sırasındadır. Bu ordunun si-

lahlanmasında müasir MQ-1 Predator və MQ-9 Reaper pilotsuz uçuş aparatları durur. Yaxın vaxtlarda onların baza platformasının yaradılması da planlaşdırılıb. Müasir "pilotsuzlar" uzun müddət müxtəlif hava şəraitində çətin tapşırıqları yerinə yetirəcək və döyüş növbəsi apararı quru qoşunlarına dayaq duracaq və s.

"Armat" platforması tərəfindən beşinci nəsillə ağır piyada döyüş tankları, təmir-təxliyə və xüsusi maşınlar hazırlanacaq. Müasir maşınlar rəqəmlə idarə etməyə malik olacaq, heyəti isə izlənilmiş kapsulada yerləşdiriləcək. "Armat"da 125 mm-lik kalibrli top quraşdırılacaq və onlar distansiyalı idarə olunacaq.

Rusiyadan başqa Çin Tip-99 döyüş maşını, Koreya K-1 tankını və Yaponiya isə müasir Tip-10 tankını hazırlayıb. Hərbi ekspert Viktor Muraxovskinin fikrincə, müasir tanklar döyüş əməliyyatlarında yeni tərtibatdır. Tankların müasir informasiya-idarəetmə sistemi ilə təchiz edilməsi bir çox prosesləri avtomatlaşdıracaq. Gələcəkdə bir neçə robotlaşdırılmış platformalardan istifadə edilə-



cəyi də şübhə doğurmur.

Beşinci nəsillə silahları sırasına "yer-hava" zenit raket sistemi S-500 "Prometey" daxildir. "Prometey" saniyədə 5 kilometr sürətlə hərəkət etməklə 3,5 min kilometrlikdə yerləşən balistik raketləri ələ keçirəcək. Eyni vaxtda 600 kilometrlik məsafədən - yaxın kosmosdan 10-a qədər yüksəklikdə hədəfləri aşkarlayıb məhv edəcək.

Qabaqcıl ölkələr tərəfindən hava-kosmik müdafiə sistemləri yaradılacaq, onlar yerüstü aşkaretmə vasitələrini, raket hücumu haqqında xəbərdarlıq edən horizonarxası stansiyaları, kosmik ərazinin optik izlənməsini birləşdirən peyklər, uzaq radiolokasiya aşka-

**Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"**

Vətənpərvər şair Əhməd Cavadın qəlbində Vətəninə, xalqına, torpağına sonsuz məhəbbət vardı. Şeirləri, məqalələri bu məhəbbətin söz təsdiqi idi. O, köksündə xalqı üçün, torpağı üçün yanar ürək daşıyırdı. Bu yanğı ilə yazdı, yaratdı, xalqının səsini dünyaya çatdırmaq istədi: xalqı üçün yaşayırdı şair.

Dövrünün ziyalıları Əhməd Cavadın yaradıcılığını yüksək dəyərləndirirdi, əxlaqını və üstün məziyyətlərini görüb ona həmişə qayğı və hörmətlə yanaşırdılar. Onun yazdığı şeirlər, məqalələr mətbuat orqanlarında səxavətlə dərc etdirilirdi.

Əhməd Cavad lirik şair idi. Məhəbbət mövzusunda və siyasi məzmununda yazdığı şeirlər özünəməxsusluğu ilə seçilirdi. Siyasi motivli şeirləri içərisində bayrağa məhəbbət hissi daha yüksək pillədə dururdu. Bir çox şairlər bu mövzuya müraciət etsələr də, Əhməd Cavad yüksəkliyinə qalxa bilməmişdilər.

Şairin bayrağımıza sevgisi həyatının, ömrünün mənası səviyyəsindəydi. Şair bayrağı elə nəvazişlə, elə yumşaqlıqla, elə şirin sözlərlə vəsf edir ki! Onun təqdimatında bayraq göz önündə hamının duyğularını coşdurur "mələk simalı, ahəstə yerişli, ay nuru kimi ağ tülə bürünmüş zərif görkəmli bir varlıq" kimidir:

Bayraq Əhməd Cavad yaradıcılığında



*Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın!
Səhər dilli bir fırçanın əliylə,
Ahuların gülüşündən yarandın!*

Şair ürəyinin bayraqla bir döyündüyünü, vuruşunun ilhamı ilə bahəm olduğunu böyük sənətkarlıqla verib.

Başqa bir şeirində bayrağı gül ləçəyinə, onun qırmızılığını şəhid qanına

bənzədir. Bayrağın qırmızılığına ortasındakı hilalın bir ayrı gözəllik, yaraşığı verdiyini də qeyd edir:

*Gül rəngində bir yapracıq,
Ortasında bir hilal;
Ey al bayraq, sənin rəngin
Söylə neyçün böylə al?*

Digər bir şeirində:

*Türküstan elləri öpüb alını,
Söyləyir dərini sana, Bayrağım!
Üçrəngli əksinin Quzğun dənizi,
Ərmağan yollasın yara, Bayrağım! -*

deyir. Bu şeirdə hələ 1918-ci ilin aprelində ingilislər Bakıya gələrkən parlament binasının üzərində Azərbaycanın milli bayrağını gören şairin ürəyi fəxrlə, qürurla döyünür, gözlərindən sevinc yaşları axır. Bayrağın kölgəsi şairin üzərinə düşəndə belə özünü göyün yeddinci qatında hiss edir.

Şair bayrağı o qədər sevirdi ki, hətta onun kölgəsi düşən yeri mübarək sayır. Dizləri üstə düşərək onu öpmək üçün irəli gəlir. Dinindən, imanından ən çətin anında belə dönməyən şair Allahın yeri, göyü xələq etdiyi ulduzların belə ona mənsub olduğunu və bu gözəllik nümunəsinin Ayla birlikdə bayrağın üzərində bərqərar olduğunu çox sadə dildə ifadə edib:

*Köksündə tufanlar gəldim illəri,
Öpdüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda aya, Bayrağım!*

Əhməd Cavad da inanırdı ki, bir kərə yüksələn bayraq bir daha enməz. Əgər vətənpərvər şairimiz bir anlığa dünyaya boylana bilsəydi, görərdi ki, onun vəsf etdiyi, şanına şeirlər həsr etdiyi bayraq qürurla dalğalanır... Azərbaycan əsgəri onu Cıdır düzündə, Şuşada, işğaldan azad edəcəyi bütün torpaqlarımızda dalğalandıracaq! Onda Əhməd Cavadın da ruhu Vətən göylərində pərvazlanacaq.

**Sara ŞABANOVA,
Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin
müəllimi**

Azərbaycan dünyada sülhsevər ölkə imici qazanıb

Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Cənubi Qafqaz ölkələrində regional münaqişələr var. Bu münaqişələrin həllində dövlət başçılarının qətiyyətli addımı ən vacib şərtidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiyanın tanınmış eksperti Yevgeni Mixaylov söyləyib.

Ekspert deyib: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyinin şahidi olduq. İlham Əliyev pragmatik siyasətçidir və çox düzgün xarici siyasət yürüdü. Amma təəssüf ki, digər münaqişə tərəfindən biz bu addımı görə bilmirik. Ona görə də münaqişənin həlli yubanır. Əgər Ermənistan rəhbərliyi də təsir altından çıxıb qarşılıqlı olaraq qətiyyətli addım ata bilsəydi, problem həllini tapardı".

Ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin başçısının düşünülmüş, uzaqgörən siyasəti xalqın da nüfuzunun artmasına səbəb olub. Bu gün Azərbaycan xalqı zorla münaqişəyə cəlb olunsada, dünyada ən sülhsevər xalq imici qazanıb.

Rusiya ekspertini onu da vurğulayıb ki, regional münaqişələrin həllində hərbiçilərin rolu nəzərə alınmalıdır. Bəzən hərbiçilər müəyyən səbəblər üzündən münaqişələrin həllində maraqlı olurlar. "Hərbiçilər münaqişələrin tez bir zamanda həllində və ya uzanmasında vacib rol oynayırlar. Ona görə də onların rolu nəzərə alınmalıdır", - deyər Mixaylov vurğulayıb.

Bu günə qədər aprel döyüşlərinin igidləri haqqında çox kitablar yazılıb. Qəhrəmanlıq tariximizin şərəfli səhifəsi olan bu savaştan indən sonra da yeni-yeni əsərlər yazılacaq.

Tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının qələmə aldığı "Hay ver mənə, cənab leytenant" kitabı erməni hərbi birləşmələrinin 2016-cı ilin aprelin əvvəllərində ölkəmizə qarşı növbəti hücumlarının qarşısının alınmasında şücaət göstərərək şəhid olan baş leytenant Əbu Bəkir İsmayılovun şərəfli ömür yolundan bəhs edir. Kitabda onun doğmalarının, müəllimlərinin xatirələri də öz əksini tapıb.

Kitaba ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibov ön söz yazıb. O, qəhrəmanın ömür və döyüş yolundan bəhs edən əsəri oxuculara bu sətirlərlə təqdim edir: "Qısa, lakin olduqca şərəfli ömür sürmüş təyyarəçi baş

Yeni kitablar

"Hay ver mənə, cənab leytenant"



leytenant Əbu Bəkir İsmayılovun əziz xatirəsinə ithaf olunmuş, onu tanıyanların xatirələri ilə zəngin olan bu kitab torpaqlarımız uğrunda şəhid olmuş minlərlə əsgərlərin ruhu qarşısında müəllifin vətəndaşlıq borcu, bizim və gələcək nəsillərin bu yolu da-

vam etdirmək çağırışı, harayı və yanğısıdır."

Müəllif kitabın giriş hissəsində Qarabağ münaqişəsi haqqında oxuculara ətraflı məlumat verir. "Şəhidlər ölməz, Vətən bölünməz" bölməsində tariximizin qəhrəmanlıq səhifəsi olan aprel döyüşlərindən söhbət açılır, baş leytenant Əbu Bəkir İsmayılovun ömür yolu qarşımızda səhifələnir. Əbu Bəkir 1990-cı il fevralın 10-da dünyaya gəlmişdi. 2 aprel 2016-cı ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Bir zabit kimi döyüş tapşırığını son nəfəsinədək yerinə yetirdi.

Kitabda Əbu Bəkirin üç yaşı olanda çəkmiş şəkləri var. Başında hərbi papaq görünür. Hələ kiçik yaşlarından hərbə marağı olub. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Son-

ra Ali Hərbi Təyyarəçilik Məktəbində "Elektrotexnika və elektromexanika" ixtisası üzrə təhsilini davam etdirib. 2012-ci ildən 2016-cı ilin aprelinə qədər Silahlı Qüvvələrin müxtəlif hərbi hissə və birləşmələrində xidmət etmişdi.

Baş leytenant Əbu Bəkir İsmayılov 2016-cı ilin aprelinde ermənilərin ölkəmizə qarşı silahlı təcridatının qarşısının alınması zamanı şücaət göstərərək həlak olub.

Aprel şəhidlərinin xatirəsinə yazılan bu kitab da gələcək nəsillərin qəhrəmanlıq ruhunda böyüməsinə dəyərli töhfədir. Sabahımızın əsgərləri olacaq gənclər igidliyi, qəhrəmanlığı "Azərbaycan Bayrağı" ordenli şəhid baş leytenant Əbu Bəkir İsmayılov kimi oğullardan öyrənəcəklər.

Vahid MƏHƏRƏMOV

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqşangen şəhərində (İsveç) təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin də nümayəndələri iştirak edirlər.

Kapitan Hübətətov Yusif Nidayət oğluna 2016-cı ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş leytenant Nağıyev İlkin Həsərət oğluna verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Gizir Qədirov Hacıağa Yaşar oğluna 2011-ci ildə verilmiş gizirin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Ramiq Natiq oğluna 2016-cı ildə verilmiş şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublara şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şofəət Mehdiyev küçəsi 144.
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılır.
Qəzeti mod.gov.az saytıdan oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 471

Nüsxə 4600